

Sosial davranış qaydalarına əməl edək



Digər insanlarla ünsiyyətdə olarkən məsafə (1,5 m) saxlayaq - özümüzü və başqalarını qoruyaq

Suallar verək, etibarlı mənbələrdən məlumatlar əldə edək və öyrənək



Xəstəliyin profilaktikası ilə bağlı öyrəndiklərimizi ailəməzlə, dostlarımızla, xüsusən də yaşca bizdən kiçik olan uşaqlarla paylaşaq

Kədərlər, narahatlıq, çəşqınlıq, qorxu və qəzəb hissləri keçirməyimiz normal haldır. Bu zaman tək olmadığımızı bilək və etibar etdiyimiz şəxslərə (valideyn, müəllim) hisslərimiz barədə danışaq



Xəstəliyə yoluxmuş yoldaşlarımızın səhhəti və əhvalı ilə (məsafədən) maraqlanaq, onları utandırmayaq və unutmayaq ki, virus coğrafi sərhədlər, milli mənsubiyyət, yaş, sağlamlıq imkanları və ya cins tanımır

